



Naxçıvan Muxtar Respublika Ali Məclis sədrinin "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" sərəncamını oxuduqdan sonra Ordubadın Bist kəndindən olan şair dostum Sadiq Xanəli ilə bu barədə geniş söhbət etdim. Xalqımızın qədim keçmişini əks etdirən Nuh peyğəmbərin ayağı dəymış bu müqəddəs torpaq haqqında çox düşündüm. Hələ uşaqlıqda eştidiyim "Nuhun gəmisinin bu yerdə torpağa oturması" haqqında olan fikirlər yenidən baş qaldıraraq, bu torpaq haqqında olan tarixi gerçəkliyə məndə bir daha inam yaratdı. Tanrıının mənə verdiyi istedad payımdan istifadə edərək müqəddəs Gəmiqaya haqqında poema yazmali oldum. Doğma yurdumda başı ağ buludlara dəyən Gəmiqayaya üz tutub yazmış olduğum poemamı oxucuların ixtiyarına verirəm.

Müəllif

BUDAQ TƏHMƏZ

GƏMIQAYAYA SALAM

(poema)

*Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazılı vardi.
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən-nəsilə bir yadigardı.*

Səməd VURĞUN

Gəmiqaya, gəldim səni görməyə, Güllərindən dərib çələng hörməyə, Nuh babama gəldim salam verməyə, Nuha görə bu torpaqlar varlıdı, Hər qarışı bərəkətli, barlıdı.

Çox olubdu sənin dərdin, sərin də, Açılmamış sırların var dərində, Dayanmışan Nuh babamın yerində, Nuh babamı gözlərinlə görmüsən, Öz qoynunda sən ona yer vermisən.

Bu yerlərdə Nuh babamın izi var, "Nuh bulağı", Nuhun "Böyük düz"ü var. Bu torpaqda çıxlarının gözü var, Düşmənlərin burda burnun ovmuşuq, Əzişdirib yuvasına qovmuşuq.

Gəmiqaya, hər qarışın qızıldır, Keçmişlərin ürəyimə sızıbdı, Xəyalimdə karvan yola düzüldü, Bu yerlərdən karvan gəlib keçərmiş, Əylənərmiş bulaqlardan içərmiş.

"Böyük Kaha" Nuh babamdan qalıbdı, Nələr görüb, nələr yola salıbdı, "Lələ köçüb yurdunu viran qalıbdı", Əbədidi, yaşayacaq Nuh adı, Nuhdan gəlir insanların soyadı.

Oğuzların məskəniymiş bu yerlər, Burda gəzib neçə ərlər, ərənlər, Bəs necoldu bir vaxt dövran sürənlər. Ölüb gedib torpaq altında yatıblar, Bu yerləri, bu yurdları atıblar.

Gəmiqaya, nələr keçib başından, Qoy soruşum torpağından, daşından, Baş açmıram bu dünyanın işindən, Doğrudan da hamı gəlib köçəndi, Bu dünyanın şərbətindən içəndi.

Gözəl vaxtin, gözəl çağın olubdu, Gülcəçəkli solun, sağın olubdu, Ətrafında meşən, bağın olubdu, Bəzəyibdi dərələri, düzələri, İtib, batıb cığırları izləri.

Gəmiqaya, xəyal məni götürdü, Əsrlərdən-əsrlərə ötürdü. Tarixini unudanlar itirdi, Öyrənirik tarixini, yazırıq, Bu daşların sırlarını yozuruq.

Bu yerdədir qədim "Oğuz dərəsi", Dağlıbdır onun bəndi, bərəsi, Daha gəlmir igidlərin nərəsi. Dövran sürüb bir vaxt atın belində, Qılıncları parlayarmış əlində.

Burda bir vaxt Dədə Qorqud dolaşıb, Zaman-zaman dərə keçib, dağ aşıb. Qopuz çalıb, nəğmə deyib, söz qosub, Bu günlərə gəlib çıxıb sorağı, Muzeydədir onun döyüş yarağı.

İgidlərmiş Dədə Qorqud boyları,
İtə bilməz türk oğlunun soyları.
Çox olubdu dəliqanlı toyları,
At çapıblar güləş-küşgү tutublar,
Ömr eyləyib torpaq altda yatıblar.

Bir tarixdi, qaya üstü şəkillər,
Daşı yonub bunu necə çəkillər?
İnsan şəkli, başında da kəkillər,
Yarı çılpaq insanların izidi,
Nəsillərin-nəsillərə sözüdür.

Neçə igid burda şəsbər atıbdı,
Qız-gəlinlər neçə ocaq çatıbdı,
Bəlkə, burda Burlaxatun yatibdı,
Açılaceq bu yerlərin sirləri,
Tapılaceaq ərənləri-ərləri.

Salnamədi qayaların yaddaşı,
"Dəli çeşmə" buludların göz yaşı,
Bu torpağa atıllammas yad daşı,
Çünki bura Nuh peygəmbər yurdudu,
İgidləri basılmayan ordudu.

"Dəvədaşı" igidlərdən yaraqdı,
Bu qayalar oxunmamış varaqdı.
Babəkilər ötənlərdən soraqdı,
Düşündükcə boğur məni heyrətim,
Damarımda sizildayır qeyrətim.

"Nazığa"da, əsrlərdən nişana,
"Nəbi yurdu" nələr deyir insana.
"Qapıcıqdən" dönüb baxsan oyana,
"Sakkarsuyu", çürüklünü görərsən,
Ürəyini bu yerlərə verərsən.

Nə gözəldi "Qaranquş"lar yaylağı,
Ətəkləri qoyun-quzu oylağı,
Sel gələrmış, su basarmış çaylağı,
Qoyun-quzu səsə düşüb mələrmiş,
Çobanlar da tez bu səsə gələrmiş?

Qurumuşdu "Gözəllərin" çeşməsi,
Yığılmış ora qızlar seçməsi,
İgidlərin ordan gəlib keçməsi,
Ürəkləri yandırmış, yaxarmış
Xumar gözlər bir-birinə baxarmış.

O, görünən karvansara yeridi,
Göz öndənə sanki karvan yeridi,
"Hürküt qaya, sandım dəvə nərdi",
Əylənərmiş burda dəvə karvanı,
Hanı karvan, hanı onun sarvanı?

Döyüb səni əsrlərin yelləri,
Yola salıb nəsilləri, illəri,
Yox danişa qayaların dilləri,
Sinəsini kimlər gəlib oyubdu,
Qobustandan bir nişanə qoyubdu.

Hər məzarın üstə bir baş daşı var,
Böyük, kiçik, müxtəlifdir məzarlar,
Aman Allah, nələr deyir bu daşlar,
Neçə-neçə nəsil yola salıbdı,
Ağsaqqal tək xəyallara dalıbdı.

Gəmiqaya, ululardan ulusan,
Gah qarlısan, gah yağışlı sulusan,
Sən sirlərlə, möcüzəylə dolusan
Lazimdır ki, bu məzarlar qazila,
Tariximiz araşdırılıb yazila.

Nuhun oğlu Yafəz varmış bu yerdə,
Çox sirlər var açılır pərdə-pərdə,
Türk soyluyuq bunu bilir türklər də,
Qoy eşitsin bunu murdar hayıklar,
Bu barədə gecə-gündüz sayıqlar.

Gəmiqaya, sən hələ bir Hayka bax,
Haray təpir bizimkidir Qarabağ,
Hey bağırır, qabar olub dil, dodaq,
Utanmadan Nuhu çıxır özünə,
Bıçaq batsın bu gavurun gözünə.

Bir buna bax, de Nuh hara, sən hara,
Yalvarırsan ölkə-ölkə xalqlara,
Zaman gələr günün olar lap qara,
Yerdə qalmaz, bu hayatı çıxarıq,
El yanında sizi yerə soxarıq.

Sarılarla yanlar hiylə qurdular,
Utanmadan üzümüzə durdular,
Silahlanıb millətimi qırdılar,
Bu oyuna dünya baxıb gülürdü,
Erməninin kələyini bilirdi.

Gəmiqaya, qovduq sarı, yani da,
Gəlmə-gülmə sultani da, xani da,
Oğul gərək vətənini tanıda,
Heydər baba gəldi düşdü meydana,
Satqın, yaltaq, hərə qaçıda bir yana.

O, kəsdirdi tökülən qan izini,
Bəyan etdi dünyaya haqq sözünü,
Düşmənlərin açdı murdar üzünü,
Xilas etdi o, bələdan milləti,
Çünki fikri onun qətiydi-qəti.

Gəmiqaya, illərin də sərti var,
İnsanların namərdi var, mərdi var,
Hər bir kəsin öz içində dərdi var,
Bu dünyada dərdsiz insan olammaz,
Şeytan ölsə könüllər də bulanmaz.

Bu görkəmdə vüqarına qurbanam,
Zirvədəki o qarina qurbanam,
Dörd iqlimli baharına qurbanam,
Yazın, yayın, payızın var, qışın var,
Sinən üstə qızıl qayan, daşın var.

Gəmiqaya, söz əbədi qalandı,
Könlüm evi haqq yolunda talandı,
Dünya ki, var, doğrudan da yalandı,
Yaxşıların yaxşı adı qalacaq,
Dünya hər vaxt boşalacaq, dolacaq.

GƏMIQAYAYA AÇIQ MƏKTUB

Gəmiqaya, müstəqillik almışıq,
Neçə igid, şəhid yola salmışıq,
Zirvələrdən zirvəyə ucalmışıq,
Torpağımız çıçəklənir, güllənir,
Bayraqımız zirvələrdə yellənir.

Dağıtmışıq qayaları, salları,
Gözəlləşib Naxçıvanın yolları,
Hər tərəfə uzanıbdı qolları,
Yollar gedir Türkiyəyə, İrana,
Baş əyirik biz də hər gün Qurana.

Türkiyəyə hər gün gediş-goliş var,
Dodaqlarda xoş təbəssüm, gülüş var,
O tay-bu tay çoxlu tanış-biliş var,
İki dövlət, bir millətdi bu xalqlar,
Bu dostluğun ta qədimdən kökü var.

Yol açılıb biz gedirik Təbrizə,
Təbrizdən də qonaq gəlir hey bizə,
Söhbət edib çay içirik üz-üzə,
O tay-bu tay yeno qardaş-bacıdı,
Naxçıvanım şərqiñ qızıl tacıdı.

Əllərimiz zinət verir şəhərə,
Gecələri döndərmişik səhərə,
Heykəlləşib, Babək qalxıb yəhərə,
Ayağını üzəngiyə qoyubdu,
Düşmənlərin bir vaxt gözün oyubdu.

Gəmiqaya, Naxçıvanın gözüson,
Elimizin söhbətisən, sözüsən,
Sirlərinlə sevindirdin bizi sən,
Tariximiz üzə çıxıb oxunur,
Düşmənlərin ürəyinə toxunur.

Dəyişibdi "Böyük bağ"ın görkəmi,
Gül balalar olub hər gün həmdəmi,
Xatırladır bura özgə aləmi,
Hər baxanda mənim qanım qaynayırlar,
Misralıım ürəyimdə oynayırlar.

Əcəminin seyrangahı meşədi,
Ətrafi lalədi tər bənövşədi,
Yollar par-par yanır, sanki şüşədi,
Görünməyib belə gözəl bir məkan,
Görən deyir, nə gözəldi Naxçıvan.

Açıq muzey yaratmışıq burda biz,
Bilinir kim, əcdadımız, əslimiz,
Dünya bilir Nuhdan gəlir nəslimiz,
Gələn qonaq heyran qalır bu işə,
Ermənilər yaman düşür təşvişə.

Əcəmi də əyləşibdi "taxtında",
Bu memarın bir şey varmış baxtında,
Heykəlləşib müstəqillik vaxtında,
Məqbərəsi, əllərinin şöhrəti,
Tanrı verib əllərinə qüdrəti.

Göz oxşayır Dədə Qorqud meydanı,
Gül çıçəkdir heykəlinin hər yanı,
Heyran edir hər baxanda insani,
Dədə Qorqud, qopuzu da əlində,
Nəgmə deyir əllərinə oğuz dilində.

Üzümüze gülür indi şən həyat,
Gözəlləşib Şərur, Culfa, Ordubad,
Qoruq olub, Şahbuz üstü Batabat,
Seyr etdikcə fərəh verir insana,
Səs-sədası yayılıbdı hər yana.

Gəmiqaya, fəsillerin seli var,
Boranı var, tufani var, yeli var,
Vayxır üstə "Naxçıvançay" gölü var,
Bəndimizi daha sellər sökəmməz,
Torpağımız sudan korruq çəkəmməz.

Gəmiqaya, mən də Vətən oğluyam,
Varlığımla bu torpağa bağlıyam,
Tarixini gərək yazıb saxlayam,
Səndən bizə bir nişanə ad qala,
Ağızlarda oxuyanda dad qala.